



İSİQ

İctimai-siyasi qəzet

Qəzet 1930-cu ildən çıxır

ŞİRVAN ŞƏHƏRİ

№17 (7488)

16 dekabr 2020-ci il

Çərşənbə

Qiyməti 20 qəp.



edilmişdir. Sonra Prezident demişdir ki, bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən çox şadam ki, bu paradada mənim dəvətini qəbul edərək Türkiyə Cümhuriyyəti

baycan ordusuna! Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı! Yaşasın Azərbaycan! Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi. O Azərbaycan Prezidentini, Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman şəxsi heyətini, bütövlükdə Azərbaycan xalqı



Vətən müharibəsinin zəfər təntənəsi

Azadlıq meydanında keçirilmiş Zəfər paradında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər



Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər.

"Dəmir yumruq" əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, "Zəfər" ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib.

Paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnikanın, o cümlədən, silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

Hərbi orkestr "Azərbaycan fanfarası"nı ifa etdi. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanə raport verdi. Dövlət başçıları əsgərləri salamladılar.

Hərbi orkestr Azərbaycanın və Türkiyənin dövlət himnlərini ifa etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradada çıxış etdi.

Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad

yetinin Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabıtları iştirak edirlər. Bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir.

Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir.

Prezident sonra demişdir ki, 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.

Azərbaycan Prezidenti çıxışının sonunda dedi ki, demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.

Öz çıxışımı məşhür kəlamla yekunlaşdırmaq istərdim. Hər kəs bilir ki, Ermənistan rəhbərliyi bir il bundan əvvəl demişdi ki, "Qarabağ Ermənistanıdır və nöqtə". Mən isə demişdim ki, "Qarabağ Azərbaycandır və nida!". Bu gün bütün dünyaya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azər-



ni şanlı qələbə münasibətilə ürəkdən təbrik etdi.

Azərbaycanın 44 gün davam edən şanlı mübarizəsində şəhid olan igidlərə Allahdan rəhmət dilədi.

Qardaş ölkənin Prezidenti dedi ki, Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım cənab Prezident İlham Əliyevə aiddir. Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyəti olaraq etdiyi arzusunu yerinə yetirmişdir.

Prezident onu da xüsusi vurğuladı ki, Azərbaycan torpaqlarının azad edilməsi heç də mübarizənin başa çatması demək deyildir. Bu günə qədər siyasi və hərbi sahələrdə davam etdirilən mübarizə bundan sonra da çox fərqli cəbhələrdə davam etdiriləcəkdir.

Cənab Rəcəb Tayyib Ərdoğan bu yolda xalqımıza yeni nailiyyətlər arzuladı.

Dövlət başçıları arasında sonrakı Zəfər paradı başlandı.

Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət bayrağı və şanlı hərbi tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları Azadlıq meydanına gətirildi.

Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Məmmədovun başçılıq etdiyi döyüş bayraqdarları qrupu Böyük Qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanına gətirdi.

Sonra Vətən müharibəsində müqəddəs döyüşlərdə əsl qəhrəmanlıq, şücaət, rəşadət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza Böyük Qələbə sevinci yaşadan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçuları tribunasının önündən keçdilər.

Ardınca Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları və digər qoşun növləri tribuna önündən keçdilər.

Daha sonra hərbi texnikanın keçidi başlandı. Yaşasın müstəqil Azərbaycan Respublikası! Yaşasın müzəffər Azərbaycan Ordusu! Yaşasın sarsılmaz və əbədi Azərbaycan-Türkiyə qardaşlığı!

VƏTƏN MÜHƏRİBƏSİ ŞƏHİDLƏRİ

HƏLAKINDAN 8 GÜN SONRA OĞLU DÜNYAYA GƏLDİ

Zülfüqarlı Zeynal Alim oğlu 31 may 1995-ci ildə ziyalı ailəsində anadan olmuşdu. Atasını Ali ali təhsilli iqtisadçı, anası Şəlalə isə tibb bacısı işləyirdi. Quş qanadlı illər arxada qaldı. Balaca Zeynal böyüyüb məktəbə getdi. Təhsil aldığı 18 nömrəli məktəbin foyesində Qarabağ bölgəsində şəhid olmuş igid məzunların portretləri önündə dayanar, onların keçdikləri döyüş yolları barədə, qəhrəmanlıqları haqda müəllimlərdən soruşar, bəzən özünü onların yanında görmək istərdi.



Soldan 1-ci Zeynal Zülfüqarlı

Tarix dərslərindən də öyrənmişdi ki, torpaqlarımızın 20 faizi erməni əsgərlərinin tapdağı altındadır. Böyüyəndə hərbiçi olub düşmənlərdən şəhər və kəndlərimizi azad etməyə qərar vermişdi. Doqquzuncu sinfi başa vurub Bakı Dənizçilik məktəbinə qəbul oldu. Oranı qurtarıcıdan sonra hərbi xidmətə getdi. Xüsusi təyinatlı hərbi hissədə bir müddət kurs keçib hərbi bilimini, döyüş texnikasını dərinləndirərək öyrəndi. Gizir rütbəsində N sayılı hərbi hissədə minamyoçu kimi xidmətə başladı. Dəfələrlə düşmən təxribatının qarşısını alınmasında igidlik göstərmiş, cəsur minamyoçu adını qazanmışdı.

Özündən azca kiçik qardaşı Vasif də onun yolunu seçmiş, Bakı Xəzər Dəniz balıqçılıq Sənayesi kollecini bitirdikdən sonra bir il onunla eyni hərbi hissədə qulluq etmişdi.

Hazırda Vasif könüllü olaraq Dövlət Sərhəd xidmətində gizir rütbəsində xidmət edir.

2019-cu ilin dekabrında Zeynal qısamüddətli məzuniyyət götürüb evə gələndə ata-anası ona toy da etdilər. Firuzə adlı qonşu qızı ilə ailə həyatı qurdu.

2020-ci ilin ikinci yarısından başlayaraq Paşinyan hakimiyyəti daha da azğılaşmışdı. Hec bir razılaşmaya, qətnamələrə məhəl qoymaq istəmir, bir qarış torpaq belə geri qaytarılmıyacaq, deyirdi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bəyanatlarında bildirdi ki, Azərbaycan heç vaxt torpağında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Azərbaycan öz doğma torpaqlarının nəyin bahasına olursa-olsun azad edəcəkdir.

2020-ci il 27 sentyabrında ermənilərin ordunu hissələri növbəti dəfə təxribat törətməyə cəhd göstərdi. Bu dəfə Fizuli və Cəbrayıl istiqamətindən. Onların bu hücumları müzəffər ordumuz tərəfindən qətiyyətlə alındı. Əks-hücum başlandı. Daha sonra Zəngilan rayonu və kəndləri mənfur düşməndən geri alındı. Yüzlərlə cəngavər döyüşlərimizin sırasında Zeynal da vardı. Öz minamyoçu ilə xeyli erməni əsgər, zabitanı və xaricdən gətirilmiş muşdlunu məhv etmişdi. Kəlbəcər istiqamətində Murovdag yüksəkliyində də xeyli erməni gəbərti. Fizuli bölgəsində düşmən geri çəkilmək istəmədi. Bu ağır döyüşdə oktyabr ayının 19-da igid həmyerlimiz Zeynal ağır qəlpə yararı aldı. Həkimlərin

ciddi səyinə baxmayaraq bir gün sonra şəhid olub.

Deyirlər Şəhidlər Allahın bəxtəvər bəndələridir. Bir də deyirlər ki, eger şəhid varsa, demək Vətən var. Həmin gün Zeynalın dəfnində Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov olmaqla bütün idarə və müəssisə rəhbərləri, hüquq-mühafizə orqanlarının işçiləri, ictimaiyyət nümayəndələri, şəhidin döyüşçü yoldaşlarının bir qrupu da iştirak edirdi.

Zeynal Zülfüqarlının dəfnindən 8 gün sonra onun doğulduğu ata evində bir oğlan uşağı dünyaya gəldi. Uşağa öz atasının adını qoydular-Zeynal Zülfüqarlı. Şəhid Zeynalın doğmalarının onun haqqında söylədiklərindən sətirlər...

Atası Alim: - Oğul torpağı düşməndən qorumaq üçündür. Fəxr edirəm ki, Zeynal Vətən yolunda şəhid olub.

Anası Şəlalə: - balam gözümün qarşısından getmir. Yaxşı ki, Allah onun yadigarı olan 2-ci Zeynalı bizə bəxş elədi...

Bacısı Xeyalə: - Qəhrəman şəhid bacısı olmağım ilə fəxr edirəm, qarışım yaşayır...

Qardaşı Vasif: - Zeynal həm də cəbhə yoldaşım idi. Bir ildən artıq bir yerdə ermənilərə qan voldaşmışduq...

Həyat yoldaşı Firuzə: - Gedəndə dedi ki, şəhid olsam ağlama. Dünyaya gələcək körpəmizi sənə əmanət edirəm...



Ata yolunu davam etdirəcək balaca Zeynal

Zülfüqarovlar ailəsinin yadigarı körpə Zeynalın hərbiçi əmisini Vasifdən başqa Nasif, Səməd adında əmiləri və Murad adında dayısı da dedilər ki, şəhidlərimizin qanı yerdə qalmadı. Torpaqlarımız işğaldan azad edildi. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Şəhidlərin ruhları şad olsun! Allah bütün şəhidlərimizə min rəhmət etsin!

Musaxan HEYDƏRLİ,
ictimai müxbir



ON BEŞ ƏSKƏRİN XİLASKARI

İlahi qüvvələri sərhədlərimizi pozmağa cəhd göstərəndə Şirvan şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinə erizə ilə müraciət edən ilk könüllülərdən olub. Eyni zamanda N.Hüseynov 2015-2017-ci illərdə xidmət etdiyi hərbi hissənin komandiri, "Murov Qartal" təxəllüslü polkovnik -leytenant R. Orucovun iyul döyüşlərində şəhid olduğu xəbərini eşidəndən sonra komandirinin və digər şəhidlərinin qisasını almaq istəyini bildirdi.

O, sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı törətdiyi növbəti terror aktlarına etinasız qala bilməyib. N.Hüseynov həmin gün Şirvan şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinə təkrar müraciət edib, cəmi bir ay əvvəl atasını itirən Nicat sentyabrın 29-da cəbhəyə yola düşüb. Orduya gedərkən anası Zümrüd xanıma təsəlli de verib: - Narahat olma ana, sən mənimlə fəxr edəcəksən...

Erməni işğalçıları ilə mübarizə aparın maqça başçısı çavuş, snayperçi, vətənpərvər Nicat Vətən müharibəsinin qısa, lakin olduqca şərəfli bir yolunu keçib. Füzuli istiqamətində gedən qızgın döyüşlərdə o rayonun Qaraxanbəyli, Qərvənd və digər kəndlərinin erməni işğalından azad edilməsində fərqlənir. Cəsarətli döyüşçü Nicat həmin əməliyyatlarda ağır yaralanıb və neytral ərazilərdə qalan əsgərlərin ərazidən çıxarılması prosesini də öz üzərinə götürür.

Füzuli uğrunda mübarizədə yaralanan 15 əskərin həyatını xilas edir. Başçılıq etdiyi maqçanın tərkibinə daxil olan 16-cı yaralını neytral ərazidən çıxarmaq cəhdi təəssüf ki, yarımçıq qalır. Şücaətli döyüşçü Nicat Ziyafət oğlu Hüseynov onaltıncı yaralını xilas edərkən erməni qüvvələrinin top mərmirlərinin qəlpələri ilə ağır yara alaraq şəhid olub.

2020-ci il 11 oktyabr tarixində igid şəhidimiz Şirvandaq Şəhidlər Xiyabanında

da torpağa əmanət edilib. Şəhid N.Hüseynovun dəfnində Şirvan şəhər İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, hərbi komissarlığın rəhbərləri, Şirvan şəhərinin nümayəndələri, N sayılı hərbi hissənin əsgər və zabitanı iştirak edib. Şəhidini onun mənzilə yola salan döyüşçü yoldaşları, onunla bağlı xatirələrini söyləyib. Azərbaycan Silahlı Qüvvələrinin N sayılı hərbi hissəsinin komandiri, polkovnik -leytenant Sədiyar Mütəllibov çıxış edərək bildirib ki, Füzuli rayonunu işğaldan azad edilməsi uğrunda böyük fədakarlıq göstərən, eləcə də 15 nəfər yaralı əsgərin xilaskarı snayper atıcısı, maqça başçısı çavuş N.Hüseynovun 2020-ci ilin Vətən müharibəsindəki əla xidmətləri ilə fərqlənib. Bütün bunlar onun Vətənə, millətə, xalqa, anaya olan sevgisindən irəliləyir.

Hörmətli oxucu! Mən: Nicat Hüseynov ilə bağlı hazırladığım bu məqaləmdə, maraqlı və kövrək bir məqamda da toxunmağın vacibliyinə ehtiyac duyuram. Şəhidlərin həyatı təkcə tərcüməyi hal yazmaqla bitmir. Oldu və öldü ifadəsi qaçılmaz olsa da və hər şeyin başlanğıcı olduğu kimi sonu da varsa şəhidlər haqqında yazmaq istədiyim sonluq heç zaman mənim üçün asan olmayıb. İyirmi dörd yaşlı şəhid N.Hüseynovun arzu yollarına (ömrü yollarını demirəm) nəzər saldıqca bir daha əmin oluram ki, Nicat "Niyətin hara, mənzilin də ora" söyləyən aqillərimizin kəlamlarına işıq tutarlardan olub. Nicat məhz şəhidlik yolunu seçib.

Şəhidlər Xiyabanında son mənzilə yola salınarkən Nicatın bir arzusu da həyata keçirilib. Belə ki, şəhidin tabutunun ikinci, daha bir Azərbaycan bayrağının bürünməsi onun cəbhəyə yola düşməzdən əvvəl yazdığı bir məktuba əsaslanıb. Məktubda deyilir: "Öləm ağlama, ANA! Döze bilərəm göz yaşlarına. Vətən üçün doğulan

lar mübarizədə ölməzlər. Cihadı seçənlər ölmürlər. Yalnız şəhid olurlar. Əgər şəhid olsam məni ATAMIN hazırladığı dövlət bayrağıma bükürlər. Axı ana o bayrağı atam mənim üçün hazırlamışdı. Qələbə günü dalğalandırmağım üçün. Artıq vaxt yetişib, Ana! Bu bayrağın işğaldan azad ediləcəyi torpaqlarımızda dalğalandırılacağı günün sevincini sizlərə yaşatmaq üçün, qələbənin sorağını ölkəmizə yaymaq üçün, zəfər marşını Qarabağda çalmağ üçün gedirəm.

Arxamca ağlama, Ana! Həm də ki, o bayrağı əsla unutma! Əgər şəhid olsam atamın hazırladığı dövlət bayrağıma bükəsiz, bürüyəsiz məni!"

...Vətən torpaq naminə şəhid olmuş Nicatın şəhadətə qovuşduğu gündən düz bir ay sonra hər bir azərbaycanlı kimi onun əsas son arzuları da həyata keçdi. Rəşadətli Azərbaycan Ordusu işğal altında qalan şəhər, rayon və kəndlərimizi düşməndən azad etdi. Məvqələrimiz erməni əsarətindən xilas olundu. Bir sözlə, bizi Qarabağa aparan yolların qapıları üzümüzə açıldı.

2020-ci ilin 8 noyabr tarixində Qarabağın gözbəbəyi Şuşa düşməndən geri alınaraq azadlığına qovuşdu. Daha sonra Kəlbəcər, Ağdam, Laçın əsl sahiblərinə təhvil verildi! Respublikada qələbə sevinci yaşandı. Vətənimiz Azərbaycan başdan başa üçrəngli bayraqlara büründü. Təəssüf ki, bu gün bizlərə yaşadan şəhidlərimizə qələbə sevincini görmək nəşib olmadı. Şirvan şəhəri Müqəddəs Azərbaycan torpağının ruhunu özünə qaytaran şəhidlərimizin xatirəsinə söylənilən "Şəhidlər ölməz, Vətən bölünməz" nidasına büründü. Şəhidlərimizin ruhu şadıddır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Həmidə FAZİLQIZI,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



Elnur Novruzov, Şirvan şəhər 1 nömrəli tam orta məktəb-liseyin direktor müavini

ÖZ GÖZÜNDƏ TİRİ GÖRMƏYƏN...

Əlcəzair soyqırımı Fransanın müstəmləkəçilik tarixində silinməz ləkədir

Dünyaya demokratiya dərsi keçməyə çalışan Fransa ilk növbədə öz qaranlıq tarixi keçmişindən dərs çıxarmalıdır. Fransa Senati tərəfindən dünyanın heç bir dövləti tərəfindən tanınmayan və hətta Ermənistanın belə rəsmən tanımadığı qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyin tanınması barədə qətnamə layihəsinin qəbul edilməsi Fransanın beynəlxalq hüququn norma və prinsiplərinə zidd addımı kimi qiymətləndirilir. Dəfələrlə Dağlıq Qarabağdakı separatçı rejimi dəstəkləməklə Fransa artıq ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi münafiqənin sülh yolu ilə həll edilməsi ilə bağlı üzərinə götürdüğü missiyasını yerinə yetirmək iqtidarında olmadığını nümayiş etdirdi.

Bu kimi qərəzli və beynəlxalq hüquqa zidd addımlar əlbəttə ki, Fransanın gələcəkdə sözügedən qrupda həmsədrliyi məsələsinə sual altında qoyur. Çünki həmsədr ölkəsi olaraq Fransanın açıq şəkildə bitərəflik prinsipini pozması nəinki şübhə doğurmur, artıq realığa çevrilib. Lakin Fransa bütün bu cür anti-türk və islamofob siyasəti həyata keçirərkən öz qaranlıq tarixi keçmişinə də işıq salmağı unutmamalıdır. Özü də çox uzaq deyil elə ən yaxın tarixi keçmişinə.

Fransızların Afrikada törətdiyi soyqırımlar tarixin səhifələrində öz yerini tutur. Bunların ən dəhşətli isə fransız müstəmləkəçilərinin 1950-ci illərdə Əlcəzairdə 1.5 milyon əlcəzairlinin xüsusi amansızlıqla qətlə yetirilməsi idi. Bu barədə qısa tarixi arayışa nəzər salaıq. 1830-cu il iyununda general Burmonun başçılığı altında fransız qoşunu Əlcəzairə hücum etdi. 1834-cü ildə Fransa Kralı Lui Flipp Əlcəzairin Fransaya birləşdirildiyini elan etdi. Beləliklə, Şimali Afrika ölkələri arasında Əlcəzair ilk dəfə olaraq fransız təcavüzünün qurbanı oldu. Fransızlar Əlcəzairi tutduqdan sonra 15 gün ərzində bütün Əlcəzairi Fransız krallığına tabe edə biləcəklərini nəzərdə tutular da buna 40 il fasiləsiz müharibə apardıqdan sonra çox böyük çətinliklə nail oldular. Əsarət qəbul etmək istəməyən əlcəzairilər Əbdul Qadirin başçılığı altında azadlıq müharibəsinə başladılar. Lakin bu da fransızların müstəmləkə işğalının qarşısını ala bilmədi. Bundan sonra təxminən 132 il ərzində Əlcəzair Fransanın müstəmləkə əsarəti altında qaldı.

1945-ci ilin 8 may tarixində Fransanın nasist Almaniyası üzərində qələbəsi münasibəti ilə Əlcəzair əhalisi küçülərə axışaraq bunu bayram kimi qeyd edir. Küçülərə qələbə üçün axışan insanlar gözlemlənən Fransa ordusu tərəfindən atəşə tutulur. Səbəb isə sadəcə nümayişlər zamanı bir Əlcəzairi bayrağının gözə çarpması idi. Bu qətləmin nəticəsində 45000-ə yaxın əlcəzairli vəhşicəsinə və amansızlıqla qətlə yetirildi. Tarixə "Setif və Gelma qətləmi" kimi düşən bu soyqırım Fransa tarixinə qara ləkə kimi düşdü.

Lakin bu hələ son deyildi. 1954-cü ildə Əlcəzairdə Fransaya qarşı böyük qurtuluş hərəkatı başlandı. Ancaq bu hərəkata Fransa geniş miqyaslı hərbilərlə cavab verir, 500 min nəfərlik fransız hərbilərlə Əlcəzairə yeridildi. Fransa ələ keçirdiyi müqavimətçilərə qarşı böyük bir işğəncə tətbiq etdi. Minlərlə adam mühakimə edilmədən edam olundu. 1.5 milyon insana qarşı soyqırım həyata keçirildi.

Bəli, bu Fransanın işğalçılıq, soyqırım və qətləmlərlə dolu qaranlıq tarixinin sadəcə bir səhifəsidir. Təəssüf ki, bu cür vəhşiliklər təkcə Əlcəzairdə deyil sonrakı dövrlərdə Benin, Qabon, Burkina-Faso, Qana, Kamerun kimi ölkələrdə də təkrarlanmışdır. Bu gün dünyaya özünü haqqın, ədalətin qarçısı kimi təqdim etməyə çalışdığı Fransanın dünyaya haqq-ədalət dərsləri keçməyə mənəvi haqqı yoxdur.

Şirvan şəhərinin müəssisə və təşkilatlarında işçi sayı və orta aylıq əməkhaqqı necə olmuşdur

Şirvan şəhərində 1 oktyabr 2020-ci ilə tarixə əhalinin sayı 87,9 min nəfər olmuşdur ki, onun 49,0 faizini kişilər, 51,0 faizini isə qadınlar təşkil etmişdir. Əmək qabiliyyətli yaşda olan əhalinin sayı 62862 nəfər olmuş, onun 30835 nəfərini kişilər, 32027 nəfərini isə qadınlar təşkil etmişlər. İqtisadi fəal əhalinin sayı 47523 nəfər olmuş, onlardan 43437 nəfərini və ya 91,3 faizini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil etmişdir.

Cari il ərzində Şirvan şəhərində fəaliyyət göstərən 108 iri, orta və kiçik, 106 mikro müəssisə fəaliyyət göstərmiş, onlarda ümumilikdə 15894 nəfər maddi işçi çalışmış, onların əməkhaqqı fondu 80111,1 min manat, bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı isə 569,4 manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq işçilərin sayı 2,9 faiz azalmış, orta aylıq nominal əməkhaqqı isə 16,3 faiz artmışdır. Bu dövr ərzində maddi işçilərin 8378 nəfəri və ya 52,7 faizi dövlət sektorunda çalışmış, onların əməkhaqqı fondu 41898,0 min manat, bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı isə 558,4 manat olmuşdur. Qeyri-dövlət sektorunda isə 7516 nəfər və ya 47,3 faiz maddi işçi çalışmış, onların əməkhaqqı fondu 38213,1 min manat, bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı isə 582,0 manat (əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,3 faiz çox) təşkil etmişdir.

İqtisadiyyatın neft sektorunda 1545 nəfər, qeyri-neft sektorunda isə 14349 nəfər maddi işçi işləmişdir. Müəssisə və təşkilatlarda maddi işçilərin 5369 nəfəri məhsul istehsalı sahələrində, 10525 nəfəri isə xidmət sahələrində

də məşğul olmuşlar.

Məhsul istehsalı sahəsində işləyənlərin 28,8 faizi mədənçixarma sənayesində, 28,4 faizi emal sənayesində, 19,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 10,3 faizi tikintidə, 7,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində və 5,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olmuşdur.

Xidmət sahəsində işləyənlərin 38,0 faizi ticarət-nəqliyyat vasitələrinin təmiri, 18,7 faizi təhsil, 13,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 11,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 10,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,7 faizi istirahət, əyləncə və incəsənət, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 1,2 faizi peşə, elmi və texniki fəaliyyət, 0,7 faizi informasiya və rabitə, 0,5 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 0,5 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışmışlar.

İqtisadiyyatın mədənçixarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, elektrik enerjisi, qaz və buxar is-



tehsalı, bölüşdürülməsi və təchizatı, dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat və tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Cari dövrdə Şirvan şəhərində fəaliyyət göstərən sənaye müəssisələrində faktiki çalışan maddi işçilərin sayı 4433 nəfər təşkil etmiş, onlara hesablanmış orta aylıq əməkhaqqı 814,3 manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə işçilərin sayı 5,4 faiz, orta aylıq əməkhaqqı isə 0,3 faiz azalmışdır.

2020-ci ilin doqquz ayı ərzində mədənçixarma sənayesində 1545 nəfər çalışmış, onların orta aylıq nominal əməkhaqqı 1312,8 manat təşkil etmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə işçilərin sayı 11,7 faiz, orta aylıq əməkhaqqı isə 5,7 faiz azalmışdır. Emal bölməsin-

də çalışan işçilərin sayı 1527 nəfər, orta aylıq nominal əməkhaqqı 528,6 manat təşkil etmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə işçilərin sayı 5,2 faiz azalmış, orta aylıq əməkhaqqı isə 18,8 faiz artmışdır. Əməkhaqqının daha çox artımı maşın və avadanlıqların, kompyuter, elektron və optik məhsulların istehsalı sahələrində müşahidə olunmuşdur. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində çalışan işçilərin sayı 1045 nəfər, orta nominal əməkhaqqı isə 609,5 manat təşkil etmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə işçilərin sayı 1,7 faiz, orta aylıq əməkhaqqı isə 8,3 faiz artmışdır. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində çalışan işçilərin sayı 316 nəfər, orta nominal əməkhaqqı isə 451,3 ma-

nat təşkil etmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə işçilərin sayı 5,1 faiz, orta aylıq əməkhaqqı isə 52,1 faiz artmışdır.

Cari hesabat dövründə şəhərimizdə fəaliyyət göstərən tikinti müəssisələrində çalışanların (fiziki şəxslər nəzərə alınmadan) orta siyahı sayı 553 nəfər, onların əməkhaqqı fondu 3379,0 min manat olmuşdur. Orta aylıq nominal əməkhaqqı 681,1 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,1 faiz çoxdur.

Şirvan şəhərində 23 iri, orta və kiçik, 54 mikro ticarət və turizm müəssisəsi, 109,2 min kvadrat metr ticarət sahəsinə malik 2041 mağaza, 9019 oturmaq yerinə malik 237 iaşə müəssisəsi, 52 köşk, 600 ticarət yerinə malik "Şirvan Ticarət Mərkəzi" bazar-yarmarkası, 3 (1-i fiziki şəxs olmaqla) mehmanxana müəssisəsi və hətta qısa vaxt ərzində fərdi sahibkarlıqla məşğul olan və seçmə statistik müayinəyə cəlb olunmuş 135 fiziki şəxs ticarət və turizm fəaliyyəti göstərmişdir.

Bu dövr ərzində şəhərin ticarət və turizm müəssisələrində işləyənlərin orta siyahı sayı 4039 nəfər, onların əməkhaqqı fondu 12389,8 min manat olmuşdur. Orta aylıq nominal əməkhaqqı 355,7 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,6 faiz çoxdur.

Göstərilən hesabat dövründə Şirvan şəhərində xidmət sahəsi müəssisələrində işləyənlərin (fiziki şəxslər nəzərə alınmadan) orta siyahı sayı 6400 nəfər, onların əməkhaqqı fondu 30761,2 min manat olmuşdur. Orta aylıq nominal əməkhaqqı 534,0 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,7 faiz çoxdur.

R.Yolçiyev,
Şirvan şəhər Statistika
idarəsinin rəisi

Od insanları işıq və istiliklə təmin edir. Yer üzərində odsuz yaşamaq qeyri mümkündür. Od hər yerdə və hər zaman lazımdır. Lakin odla düzgün davranmadıqda o insanın düşməninə çevrilir, ağlagəlməz müsibətlərə, faciələrə səbəb olur. İnsanlar od əldə etdikləri gündən ondan istifadə etdikləri kimi onunla mübarizə də aparırlar. Yanğın qarşı mübarizə yanğın təhlükəsizliyi qaydalarına düzgün riayət etməkdən başlanır.

Yaşayış evlərində yanğınlar od ilə ehtiyatsız davranmanın müxtəlif növlərindən mənşətdə işlədilmiş elektrik qızdırıcı cihazlarından, həmçinin təbii və mayeləşdirilmiş qaz ilə işlədilmiş cihazlardan düzgün istifadə edilmədikdə baş verir. Artıq kəskin soyuqlar başlayıb. Yaşayış evlərinin isidilməsində elektrik və qaz cihazlarından, eləcə də müxtəlif yanacaq ilə işləyən sobalardan istifadə olunur. Bütün bunlar mənzillərdə yanğın təhlükəsizliyi qaydalarına vətəndaşlar tərəfindən əməl olunmasına daha çox məsuliyyət tələb edir. Uşaqların od ilə dəcəlliyi mənzillərdə yanğınlara səbəb olur. Uşaqların mənzildə və yaxud soba olan otaqda tək qoyub qapını bağlamaq olmaz, yanmaqda olan sobaya və qızdırıcı cihazlara nəzarət etməyi onlara tapşırmaq olmaz.

Qış mövsümündə elektrik verilişində bəzi hallarda fasilələr yarandığından mənzilləri işıqlandırmaq məqsədilə şamdan və neft lampasından istifadə edirlər, bu zaman adi ehtiyat tədbirləri tamamilə unudulur. Bəzən vətəndaşlar tərəfindən mənzillərdə şamdan istifadə edərək şam yanmayan altlıqlar üzərində deyil, papiros və ya kibrit qutuları üzərində stolda və ya pəncərə altı taxta üzərində yapışdırılaraq yandırılır, eləcə də onları nəzarətsiz qoyub gedirlər. Bu zaman şam yığıla bilər, əgər yanmaqda davam edərsə, yanğın onun altındakı yanar konstruksiyalara keçərək inkişaf edir. Bəzən də şamları istilik nəti-

MƏNZİLLƏRİNİZİ YANGINDAN QORUYUN



cəsində parçalana bilən altlıqlar üzərində qoyurlar ki, nəticədə şam yanıb qurtararkən öz altlığını sındıraraq yanğının baş verməsinə səbəb olur. Odur ki, mənzillərdə şamdan istifadə edərkən, onları sabit metal şamlara taxmaq lazımdır. Təhlillər göstərir ki, baş vermiş yanğınların bir hissəsi elektrik avadanlıqlarının quraşdırılması və istismarı qaydalarına düzgün riayət edilməməsi nəticəsində baş vermişdir.

Elektrik təsərrüfatlarında yanğınlar əsasən 3 səbəbdən baş verir: artıq yüklənmədən, qısa qapanmadan və yüksək keçirici müqavimətdən. Elektrik dövrəsinin artıq yüklənməsi yanğına səbəb olan əsas amillərdən biridir. Belə ki, elektrik cihazlarının xəttindən cərəyan keçərkən həmişə hərərət əmələ gəlir. İşlədəcək elektrik cihazlarının nominal gücünə uyğun müvafiq en kəskin elektrik naqilləri seçilməlidir. Əks halda elektrik naqili həddən artıq qızaraq naqilin izolyasiyasının keyfiyyətini tədricən itirir, bu da öz növbəsində elektrik təsərrüfatında qəza yaranmasına və yanğın baş verməsinə səbəb olur. Belə hal bir rozetkaya bir neçə elektrik cihazı qoşulduqda da baş verə bilər. Elektrik təsərrüfatından baş verən yan-

rını pozurlar. Belə ki, həmin işlərin mütəxəssis elektriklər tərəfindən deyil, özləri və ya digər bu işi bilməyən insanlar tərəfindən çəkilməsinə və qurulmasına yol verirlər. Bu zaman elektrik xətlərinin yanar konstruksiyalar üzərində çəkilməsinə qoruyucu və avtomatların düzgün olmayan yerlərə bərkidilməsi xətlərdə baş vermiş hər hansı qəza zamanı yanğınlara nəticələnir.

Bir çox yaşayış evlərində təbii və maye qazla işləyən müxtəlif cihazlardan istifadə olunur. Məişətdə işləyən qaz cihazlarından törənən yanğınların əsas səbəbi boru kəmərinə, birləşmə qovşaqlarında kipiylən pozulması və qaz sobalarının odlularından qazın sızmasıdır. Mayeləşdirilmiş qaz təbii qazdan

daha çox yanğın təhlükəli xassələrə malikdir. Qaz balonları qızdırıcı cihazlardan ən azı bir metr kənarında yerləşdirilməlidir. Belə balonları qızdırmaq, zirzəmidə saxlamaq qəti qadağandır. Mənzillərinizdə qaz sızmasını hiss etdikdə ümumi qaz kranını bağlamaq mənzilin havasını təmizləmək üçün qapı-pəncərələri açaraq hava cərəyanı yaratmaq lazımdır. Bu zaman mənzillərdə elektrik işlədici cihazlarını dövrəyə qoşmaq və ya dövrədən ayırmaq olmaz. Maye qaz balonlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində bir çox yanğın və partlayış hadisələri ilə rastlaşırıq. Qış mövsümündə bir çox yaşayış evlərində bərk yanacaq ilə işləyən sobalardan istifadə olunur. Sobalar qurarkən, həmçinin istismar edilər-

kən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır. Yanğın təhlükəsizliyi standartlarının tələblərinə və texniki şərtlərə cavab verməyən sobalardan istifadə olunmasına icazə verilmir. Sobalar yanmayan və istilik keçirməyən altlıqlar üzərində qurulmalı, onun qalana qapısı önündə döşəməyə 70x50 sm ölçüdə kiçik olmayan metal təbəqə ilə mirmarlanmalıdır. Qalanmış sobanı nəzarətsiz və ya azyaşlı uşaqların nəzarəti altında qoymaq qadağandır. Sobanın ətrafında odun qurutmaq, sobaya həddən artıq odun atmaq, sobanı tez alışan mayelərlə qalamaq qəti qadağandır.

Yanğın hadisələrindən həyatınızı və əmlakınızı qorumaq üçün, mənzillərinizdə nəzərdə tutulmuş yan-



ğın təhlükəsizlik qaydalarına düzgün əməl edilməsindən çox asılıdır. Qeyd olunan yanğın təhlükəsizlik qaydalarının gözlənilməsi həyatınızı və əmlakınızı yanğından qorumağa tam əsas verir. Hər bir vətəndaş Yanğın Təhlükəsizlik Qaydalarına düzgün əməl olunmasına görə məsuliyyət daşıyır.

Fövqəladə Hallar Nazirliyinin
Dövlət Yanğın Nəzarəti
Xidmətinin
Muğan regional Dövlət Yanğın
Nəzarəti İdarəsi



MƏDƏNİYYƏTİMİZİN LƏYAQƏTLİ NÜMAYƏNDƏLƏRİ

2010-cu ildə bir kitab çap etdirmişdim. "Portret cizgiləri" adlanırdı. Yubileyləri qeyd olunan şəxslərə, şəxsiyyətlərə həsr etdiyim, müxtəlif qəzet və jurnallarda çap olunmuş yazıları bir yerə toplayaraq həmin kitaba daxil etmişdim. Möhsüm Xəlilovun fəaliyyətinə dair "Əməkdar jurnalist" məqaləsi də burada özünə yer almışdı.

Bu günlər acı bir xəbər gəldi. Əməkdar jurnalist, dəyərli insan Möhsüm Xəlilov haqq dünyasına qovuşmuşdur. Bu xəbər məni hədsiz kədərləndirdi. "Portret cizgiləri" kitabımdakı həmin yazını bir daha nəzərdən keçirib yenidən diqqət mərkəzinə gətirməyi məqsəduyğun hesab etdim.

professor Akif ABBASOV

ƏMƏKDAR JURNALİST

1967-ci il idi. Orta təhsili-mi başa vurub sənədlərimi Azərbaycan Pedaqoji Dillər İnstitutuna (hazırda ADU) təqdim etdim. Müvəffəq qiymətlər alsam da, müsabiqədən keçə bilmədim.

Kor-peşman Əli Bayramlıya qayıtdım. Sınıf yoldaşlarım hərəsi bir yerdə işə düzəlmişdi. Orta məktəbi bitirənlər birinci il ali məktəbə daxil ola bilmədikdə növbəti illərdə onlardan iş stajı tələb olunurdu. Mən harada işləyəcəyəm? İnstitutu gırəcəyimi arxayın olduğumdan bu barədə fikirləşməmişdim. Neft mədənlərində, tikinti obyektlərində, qazma buruqlarında yalnız fəhlə kimi işə düzələ bilirdim.

Bu vaxt qələmlə ülfət bağlamağın köməyimə çatdı. Hələ doqquzuncu sinifdə oxuyarkən "İşıq" qəzetinə məktəb və şəhər həyatından xəbərlər verirdim. Məndə jurnalistikaya, mətbuata marağı qonşumuz və dostum Vaqif Abbasov yaratmışdı. Həmsöyad olduğumuzdan bir-birimizə "əmioğlu" deyə müraciət edirdik. Bakıda ali məktəbdə təhsil alarkən həm Vaqifin, həm də mənim tələbə yoldaşlarım, sözün həqiqi mənasında, bizi əmioğlu bilirdilər.


Vaqif Abbasov orta məktəbi bir il məndən əvvəl bitirmişdi. Mən müsabiqədən keçməyən ili Vaqif Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olundu. İdeyanı mənə Vaqif verdi: "Mənim yerim boşalır. Möhsüm müəllim yaxşı və xeyirxah adamdır. Səni də az-çox tanıyır. Xahiş etsən, işə götürür".

Bu təklif ağılıma batdı. O vaxtlar Əli Bayramlıda ixtisaslı jurnalistlər az idi. Bəzən əli qələm tutan, daha doğrusu, yaxşı yazı qabiliyyətinə malik şəxslərdən seçib işə götürürdülər. Özümde cəsarət tapıb redaksiyaya getdim. Redaktor Möhsüm Xəlilov məzuniyyətdə idi. Onu redaktorun müavini Tapdıq Xudayev əvəz edirdi. Tapdıq müəllim məni gördü:

-Abbasov, məqalə gətirmisən? - deyə xəbər aldı.

Fikrimi bildirdim. Tapdıq müəllim atamı, böyük qardaşım Hafizi yaxşı tanıyırdı. 1965-ci ildə Hafiz məktəbdə müəllim işləməklə yanaşı, redaksiyada da çalışmışdı. Tapdıq müəllim diqqətlə mənə baxaraq:

-Yeni deyirsən bacararsan? Bu səninçin məktəbdən, teatrdan beş-on kəlmə



yazı yazmaq deyil ha! Əlinə qeyd dəftərcəsi götürüb yayın qızmar istisində, qışın sərt şaxtasında neft mədənlərinə, tikinti sahələrinə, qazılan buruğa baş çəkib reportaj, məqalə yazmaq, müsahibə götürmək sənə asan gələcəkdir.

-Etimad göstərsəniz, Sizi pis vəziyyətdə qoymaram, - dedim.

Tapdıq müəllim sözünə davam edərək:

-Gəl belə danışaq, - dedi. - Özü bilirsən Möhsüm müəllim necə tələbkardır. O gələndə qədər səni işə götürərəm. Bu səninçin sınaq dövrü olacaq. Özüni doğrultmasan, bizdən incimə. Həm də Möhsüm müəllim gələndən sonra özü səninlə söhbət edəcək, yazdıqlarınla maraqlanacaq...

Böyük ruh yüksəkliyi və enerji ilə işə girdim. Mənə böyük etimad göstərilmişdi... Möhsüm müəllim məzuniyyətdən qayıtmışdı. Tapdıq müəllimlə onun kabinetinə daxil olduq. Tapdıq müəllim zarafatlı, üzgüclü və məzəli kişi idi. Onunla söhbət etmək asan idi. Adam sıxılmırdı. Möhsüm müəllim işə ciddi, tələbkər, qaradiməz adam idi. Çox danışmağı xoşlamır, fikrini aydın, yığcam və konkret bildirir, əsas etibarı ilə məsuliyyətli iş tələb edirdi. O, Həsənağa Səmədovdan sonra Əli Bayramlı şəhərində çalışan və qəzetdə işləyən yeganə ali təhsilli jurnalist idi. Jurnalistikanın sirlərinə dərinləndirən yə, yələnməmişdi, həm də yaxşı tərcüməçi idi.

Möhsüm müəllim hər iki-mizə yer göstərib gözləmədiyim halda zarafatla sözbə başladı:

-Tapdıq müəllim, xahiş edirəm bir sualına cavab verin: Harada yazılıb ki, həmin ədəbi işçi yeri yalnız Abbasovlar üçündür?

Tapdıq müəllim çaşdı:

-Anlamadım, Möhsüm müəllim!

Möhsüm müəllimin gülüm-sədiyini görüb, başa düşdü ki, o, zarafat edir.

Möhsüm müəllim aydınladı:

-Yeni deyirəm, Vaqif Abbasov gedib, yerinə Akif Abbasov gəlib. Bu necə olur?

Tapdıq müəllim də zarafatla saldı:

-Möhsüm müəllim, görürsən, günah bizim özümüzdədir. Özümüz yetişdiririk, sonra gəlib bizdən iş tələb edirlər.

Möhsüm müəllim:

-Son bir ayın qəzetləri qarşımdadır. Demək olar, hər nömrədə Akifin məqaləsi çıxıb. Mənim fikrim yəqin ki, sizin üçün maraqlıdır. Akifin redaksiyada qalib işləməsinə etiraz etmirəm. Yazıları xoşuma gəldi.

Bu sözləri, onun rəyini ürk döyüntüləri ilə gözləyirdim. Təşəkkürümü bildirib çölə çıxdım. Redaksiyanın əməkdaşları başıma yığıldılar. Möhsüm müəllimin qərarı onların da ürəyincə oldu.

Bir il redaksiyada işlədikdən sonra ali məktəbin əyani şöbəsinə qəbul olundum və tezliklə Bakı şəhərinə getdim. Lakin uzun müddət bu redaksiya ilə əlaqələrimi saxladım.

Möhsüm müəllimin böyüklüyü həm də bunda idi ki, yaradıcı adama münasibətdə qısqançlıq hissinin nə olduğunu bilməzdi. Heç zaman qabiliyyətli şəxslərin qarşısına sədd çəkməzdi. Əksinə, onları redaksiyada işə, yaxud qəzetlə əməkdaşlığa dəvət edərdi. Məni yaradıcılığa ruhlandırın, mənə qol-qanad verən şəxslər arasında Möhsüm müəllim öncül yer tutur.

Hətta yay tətillinə çıxanda - iyul-avqust aylarında Möhsüm müəllim əmr verib mənə müvəqqəti işə götürər, maaş yazardı. Bunun tələbə üçün nə demək olduğunu tələbə

olanlar yaxşı bilirlər.

1973-75-ci illərdə təyinatla Sabirabadın Şıxsalahlı və Qaragüney kənd məktəblərində ingilis dili müəllimi işlədim. Günortaya qədər dərslərimi qurtarırdım. Qalan vaxtlarım, demək olar ki, redaksiyada keçərdi. Müxtəlif səpgili yazılar yazır, çap etdirirdim. Sonralar elmi-tədqiqat institutunda işləyərkən də redaksiya ilə əməkdaşlığım davam etdi.

80 yaşını başa vurandan sonra Möhsüm müəllim təqaüdə çıxdı. Yerini yetirməsi, uzun müddət onun müavini olmuş Fəxrəddin Rəhimova verdi.

Bu günlər acı bir xəbər aldım. Əməkdar jurnalist, dəyərli insan 86 yaşında haqq dünyasına qovuşmuşdur. Bu xəbər məni hədsiz kədərləndirdi.

Möhsüm Xəlilov, sözün həqiqi mənasında, şəxsiyyət idi. Öyünüləsi, qibteolunəsi bir insan idi. Adam fəxr edir ki, millətimizin belə gözəl, istedadlı oğulları var! O, əməkdar jurnalist olmaqla yanaşı ictimai xadim, fəal ictimaiyyətçi idi. Vaxtilə Əli Bayramlı şəhər Partiya Komitəsinin ikinci katibi vəzifəsində çalışmışdı, büro üzvü idi. Sonralar icra hakimiyyəti aparatının Şura üzvü oldu.


Hərdən öz-özümə düşünürəm: nə yaxşı ki, "İşıq" qəzeti redaksiyası varmış, nə yaxşı ki, mən bu redaksiyada işləmişəm. Nə yaxşı ki, Möhsüm Xəlilov kimi gözəl insan, istedadlı jurnalistlə ünsiyyətdə olmuş, onunla bir yerdə çalışmış, faydalı məsləhətlərini almışam! Bütün bunlar mənim həyat yolumun müəyyənləşməsində əvəzsiz rol oynayıb. Bu əlaqə və münasibətlər, redaksiyanın sağlam mənavi və psixoloji atmosferi məni jurnalistikaya, bədii və elmi yaradıcılığa yönəldib. Möhsüm müəllimlə tanışlığım, redaksiya ilə əlaqələrim olmasaydı, indi kim bilir (heç özüm də bilmirəm) mən harada idim, hansı sahədə çalışırdım, hansı sənəti seçmişdim.

Ən yaxşı məsləhətçim, yol göstərenim, müəllimim, ağsaqqalım olmuş, sağlığında özünə abidə ucaltmış çox böyük şəxsiyyət, nümunə seçilməyə layiq insan və istedadlı jurnalist Möhsüm Xəlilovun vəfatından son dərəcə üzülür, ona: "Allah rəhmət eləsin! Yerin cənnət olsun! Bizə sənəni unutmayaçağıq!" deyirəm!!!

Akif ABBASOV,
Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü

Şəhər ictimaiyyətinə ağır itgi üz vermişdir. Peşkar jurnalist, respublikanın Əməkdar jurnalisti, uzun illər Şirvan şəhərində çıxan «İŞİQ» qəzetinin rəhbərlik etmiş, gənc jurnalistlərin yetişdirilməsində xüsusi xidməti olan, el ağsaqqalı Möhsüm Xəlilov 86 yaşında vəfat etmişdir.

MÖHSÜM MİRİŞ OĞLU XƏLİLOV



Möhsüm Xəlilov 1935-ci illər keçmiş Əli Bayramlıda, indiki Şirvanda anadan olmuşdur. 1959-cu ildə indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Həmin ildə Qazıməmməd rayonunda çıxan «Kommunizm yolu» qəzetində məsul katib işləmişdir. 1960-1961-ci illərdə Əli Bayramlı rayon Komsomol Komitəsində təlimatçı, 1962-ci ildə «Yüksəliş uğrunda» (keçmiş Əli Bayramlı rayonu) qəzetində məsul katib, 1963-cü ildən Azərbaycan KP MK-nın və respublika Nazirlər Sovetinin Sabirabad rayonunda nəşr olunan rayonlararası «Muğan» qəzetində məsul katib işləmişdir.

1963-1965-ci illərdə Əli Bayramlı şəhər Partiya Komitəsində məsul vəzifələrdə çalışmışdır.

1965-ci ildən 1974-cü ilə kimi «İŞİQ» qəzetində redaktor, 1974-1977-ci illərdə Əli Bayramlı şəhər Partiya Komitəsində ikinci katib vəzifələrində işləmişdir.

1977-ci ildən 1989-cu ilə kimi «İŞİQ»-da redaktor müavini, 1989-cu ildən 2017-ci ilə kimi baş redaktor vəzifəsində çalışmışdır.

Gənc jurnalist kadrlarının yetişdirilməsində xüsusi əməyi olan M.Xəlilov

kollektiv və şəhər ictimaiyyəti arasında dərin hörmətə malik olmuşdur. Əməyi dəfələrlə yüksək qiymətləndirilmişdir. «Şərəf nişanı» ordeni, neçə-neçə fəxri fərman, diplomlar zəhmətinə verilən qiymətdir. Respublikanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür.

Möhsüm Xəlilov Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şəhər Ağsaqqallar Şurasının üzvü, Ziyalılar Cəmiyyətinin sədri kimi ictimai vəzifələri şərəflə daşmışdır. Sovetlər dönmində şəhər partiya komitəsinin büro üzvü, müstəqillik illərində şəhər hakimiyyətinin şura üzvü kimi vəzifələri də bacarıqla yerinə yetirmişdir.

Möhsüm Xəlilov hər şeydən əvvəl böyük ziyalı, səmimi insan idi. Xatirəsi «İŞİQ» qəzeti redaksiyası əməkdaşlarının və onu tanıyanların qəlbində əbədi yaşayacaqdır. Ruhu şad olsun, Allah rəhmət eləsin.

«İŞİQ» qəzeti redaksiyası

ALLAH RƏHMƏT ELƏSİN

Professor Akif Abbasov ailəsi ilə birlikdə respublikanın Əməkdar jurnalisti, dəyərli insan

MÖHSÜM MİRİŞ OĞLU XƏLİLOVUN vəfatından kədərliyini bildirir, İmran, Rasim və Valeh Xəlilovlara dərin hüznə başsağlığı verir.

Şirvan şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov şuranın fəal üzvü, el ağsaqqalı

MÖHSÜM MİRİŞ OĞLU XƏLİLOVUN vəfatından kədərliyini bildirir və mərhumun ailə üzvlərinə, əzizlərinə dərin hüznə başsağlığı verir.

«Respublika» qəzetinin bölgə müxbiri, Əməkdar jurnalist Tofiq Hüseyn uzun illər «İŞİQ» qəzetinə rəhbərlik etmiş, gənc jurnalistlərin yetişməsində əməyi olmuş, Əməkdar jurnalist

MÖHSÜM MİRİŞ OĞLU XƏLİLOVUN vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Şirvan şəhər Uşaq Musiqi Məktəbinin kollektiv məktəbin keçmiş direktoru

MÜBARİZ DADAŞOVUN vəfatından kədərliyini bildirir, mərhumun ailəsinə, əzizlərinə dərin hüznə başsağlığı verir.

«İŞİQ»- 2021 ƏZİZ OXUCULAR!

Şirvan şəhərinin ictimai-siyasi qəzeti «İŞİQ»-a 2021-ci ilin 1-ci 6 ayı üçün abunə yazılışı başlanmışdır. 6 aylıq abunə haqqı 14 manatdır. «İşıq»-a 6 saylı regional mətbuatı yayımı idarəsində yazılmaq olar.

H\h- AZ39AIB 33060019444100281141.
VÖEN -2100104521. İndeks 66858
«İşıq»-a- öz qəzetinizə abunə yazılmağı unutmayın!

Baş redaktor:
F.N.RƏHİMOV

Təsisçilər:
Şirvan şəhər icra Hakimiyyəti başçısının aparatı və «İşıq» qəzetinin jurnalist kollektivi

Müəllifin və redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər
Materiallar redaksiyanın kompüter mərkəzində yığılıb səhifələnməmişdir

Qəzet BZ mətbəəsində çap olunmuşdur.
Telefonlarımız:
Baş redaktor: 6-35-60
Redaktor müavini: 6-31-35
E-mail: ishiq.qezeti@gmail.com

Ünvanımız:
Şirvan şəhəri,
İ.İ. Qayıbov küçəsi 16,
Şəhadətname №161
İndeks: 66858
Tiraj: 650